

Doktoranturanın işi haqqında rəsmi statistika hesabatı üzrə statistik proseslərin idarə olunmasının “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında təsviri

Nö	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	Ali təhsilin doktorantura pilləsi üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, sərəncamlar, qərarlar, təkliflər, yazılı razılışmalar, çıxış statistik məhsullar, məlumat mənbələri, maliyyə sənədləri	Avrostat, BMT, YUNESKO, MDB DSK, TN, ƏN, AMEA DSK	İstifadəçi tələbatlarının müəyyənləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikası üzrə yekun infromasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, müayinələrin nəticələri, əmrlər, sərəncamlar	Avrostat, BMT, YUNESKO, MDB DSK, DSK, AMEA	Hesabat, xidməti məruzə
1.1.1	Ölkənin milli prioritetləri əsasında tələblərin müəyyənləşdirilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikası ilə əlaqədar ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 13 dekabr 2012-ci il tarixli, 100/09 №-li sərəncamı	İcra və nəzarətedici orqanlar (siyasi dairələr)	Tələblərin müəyyənləşdirilməsinə dair hesabat, xidməti məruzə
1.1.2	Beynəlxalq metodologiya, standart və təcrübələrin öyrənilməsi və tələbatların müəyyənləşdirilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikası ilə əlaqədar beynəlxalq təcrübənin öyrənilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikası üzrə Avrostat, BMT, YUNESKO, MDB DSK-dan daxil olmuş materiallar	Avrostat, BMT, YUNESKO, MDB DSK	Beynəlxalq metodologiyanın öyrənilməsinin nəticəsinə dair xidməti məruzə
1.1.3	Normativ hüquqi bazanın və ölkədaxili tələblərin öyrənilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikası ilə əlaqədar DSK-nin sərəncam, əmr və qərarlarına baxış	Qərarlar, sərəncamlar, əmrlər, hesabatlar, təqdimatlar	DSK, SSS	Normativ hüquqi bazanın öyrənilməsinin nəticələrinə dair xidməti məruzə
1.1.4	İstifadəçilərin tələbatlarına dair görüşlərin təşkili, mövcud tələbatların araşdırılması və təhlili	Ali təhsilin doktorantura pilləsinin statistikasının təşkili və aparılmasına dair istifadəçi məmənuniyyətinin qiymətləndirilməsi	DSK-nin “Metodoloji və məlumat istifadəçiləri ilə iş planı”	DSK-nin kollegiyası, SSS	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar
1.1.5	Müəyyən olunmuş tələbatların müzakirə üçün hazırlanması	Ali təhsilin doktorantura pilləsinin statistikasına dair müəyyən olunmuş tələbatın Elmi-metodoloji şurada müzakirəsi üçün məzmunun hazırlanması	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, SSS	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Ali təhsilin doktorantura pilləsinin statistikası üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar Təhsil Nazirliyi ilə müzakirələrin aparılması, razılaşdırılması və təsdiqi	Təhsil Nazirliyindən daxil olmuş təkliflər və yazılı razılaşmalar	AMEA,TN, DSK, SSS	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənlenəşdirilməsi
1.2.1	Müəyyən olunmuş tələbatlarla bağlı maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması	Respondentlər və əsas məlumat istifadəçiləri ilə yazılı və şifahi müzakirələrin təşkili	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı	AMEA,DSK, SSS	Rəsmi məktublar, görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.2.2	Tələbatların dəqiqləşdirilməsi	Təkliflərin və mövcud olan məlumatların müqayisəsi	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, mövcud məlumatlar	AMEA,TN, DSK, SSS	Tələbatların dəqiqləşdirilmiş siyahısı
1.2.3	Müəyyən olunmuş tələbatların müzakirəsi və təsdiqi	Müəyyən olunmuş tələbatların DSK-nin Elmi-metodoloji şurasına müzakirə üçün təqdim edilməsi	İstifadəçilərlə müzakirələrin yekun nəticəsi	AMEA,TN, DSK, SSS	DSK-nin Elmi-metodoloji şurasının protokolu
1.3	Çıxış statistik məhsulun müəyyənlenəşdirilməsi	Istifadəçilərin müəyyənlenəşdirilmiş ehtiyaclarının təmin edilməsi üçün çıkış statistik məhsulun təyin edilməsi	Çıxış statistik məhsulların siyahısı	DSK, SSS	Çıxış statistik məhsullar
1.3.1	Çıxış statistik məhsulun müəyyənlenəşdirilməsi	DSK-nin Elmi-metodoloji şurasının qərarına əsasən ali təhsilin doktorantura pilləsinin statistikası üzrə çıkış göstəricilərin müəyyənlenəşdirilməsi	DSK-nin Elmi-metodoloji şurasının müzakirəsinə təqdim edilmiş çıkış statistik məhsulların siyahısı	DSK, SSS	DSK-nin Elmi-metodoloji şurasının protokolu, çıkış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların dəqiqləşdirilməsi	Qanunvericilik, beynəlxalq metodoloji sənədlər, anlayışların siyahısı	YUNESKO, ƏN, DSK, SSS	Dəqiqləşdirilmiş anlayışlar
1.4.1	Müəyyən edilmiş anlayışların ölkə qanunvericiliyi ilə uyğunluğunun uzlaşdırılması	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	ƏN, DSK, SSS	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.2	Müəyyən edilmiş anlayışların digər sahələrdə istifadə edilən anlayışlarla uyğunluğunun müəyyənlenəşdirilməsi	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları, qanunvericilik	DSK, SSS	Müəyyən edilmiş anlayışların siyahısı
1.4.3	Anlayışların beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi	Beynəlxalq standartlara uyğunluğun və müqayisəliliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar, qanunvericilik	YUNESKO, DSK, SSS	Müəyyən edilmiş anlayışların siyahısı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.4.4	Müəyyən edilmiş anlayışların istifadəçilərlə müzakirəsi və dəqiqləşdirilməsi	Müəyyən edilmiş anlayışlarla bağlı istifadəçilərin məlumatlandırılması	Müəyyən edilmiş anlayışların siyahısı	DSK, SSS	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.5	Məlumatların mövcudluğunun yoxlanılması	Məlumat mənbələrinin müəyyən edilməsi, inzibati və digər məlumat mənbələrinin öyrənilməsi, yol xəritəsinin hazırlanması, təkliflərin verilməsi	Çıxış statistik məhsullar, inzibati və digər məlumat mənbələri, təhlillər, qərarlar, normativ hüquqi baza	DSK, SSS	Potensial məlumat mənbələrinin siyahısı, plan (yol xəritəsi), təkliflər
1.5.1	Məlumat mənbələrinin müəyyənləşdirilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikasına dair məlumat mənbələrinin öyrənilməsi	İstehsalı mümkün olan çıxış statistik məhsullar	DSK, SSS	Potensial məlumat mənbələrinin (inzibati və digər) siyahısı
1.5.2	İnzibati və digər məlumat mənbələrinin təhlili	İnzibati və digər məlumat mənbələrinin öyrənilməsi və təhlili	İnzibati və digər mənbələr üzrə məlumatlar, mövcud məlumat mənbələrinin metaməlumatları	DSK, SSS	Təhlil barədə hesabat və ya xidməti məruzə
1.5.3	Çatışmayan məlumatların əldə edilməsi üçün planın (yol xəritəsinin) hazırlanması	Planın (yol xəritəsinin) hazırlanması	Çatışmayan məlumatların əldə edilməsi üçün mənbələr, təhlillər, qərarlar	DSK, SSS	Çatışmayan məlumatların əldə edilməsi üçün plan (yol xəritəsi)
1.5.4	Ehtiyac olduğu halda mövcud normativ hüquqi bazaya dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Normativ hüquqi baza və ona dəyişiklikləri şərtləndirən amillər	DSK, SSS	Dəyişikliklərə dair təkliflər
1.6	İqtisadi əsaslandırmaının hazırlanması	İş planının hazırlanması, risklərin təhlili, xərclərin, smetanın qiymətləndirilməsi	Çıxış statistik məhsullar, risklər, maliyyə sənədləri, smeta	DSK, SSS	İş planı, "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli, smeta
1.6.1	İş planının hazırlanması	İş planının hazırlanması	Çıxış statistik məhsullar, inzibati və digər mənbələrdən müəyyənləşdirilmiş toplanacaq məlumatlar	DSK, SSS	İş planının layihəsi
1.6.2	Risklərin təhlili	Risklərin və imkanların qiymətləndirilməsi	Müəyyən edilmiş risklər və imkanlar	DSK, SSS	"Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli
1.6.3	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Maliyyə sənədləri, qərar və sərəncamlar	DSK, SSS	Smetanın layihəsi
1.6.4	İş planının, risklərin qiymətləndirilməsi və smetanın tərtibi	İş planının, risklərin qiymətləndirilməsi və təklif edilən smetaya baxılması və təsdiqə təqdim edilməsi	Smetanın layihəsi, maliyyə sənədlərinin siyahısı	DSK, SSS	Təsdiqlənmiş smeta

1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi

Nö	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2	Layihələndirmə	Ali təhsilin doktorantura pilləsi üzrə çıxış statistik məhsulların, dəyişən kəmiyyətlərin layihələrinin hazırlanması, toplanmanın metod və vasitələrinin müəyyənləşdirilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin və dəyişən kəmiyyətlərin siyahısı, iş planları, razılaşma məktubları, reyestr	DSK, SSS	Çıxış cədvəllərinin maketi, dəyişən kəmiyyətlərin izahları, məlumatların toplanması, işlənməsi və təhlili metodologiyası
2.1	Çıxış məhsulun layihəsi	Çıxış statistik məhsulların və ya xidmətlərin layihəsinin hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, SSS	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış məketlərinin və fərdi çıxış məhsullarının layihələndirilməsi	Çıxış məketlərinin və fərdi çıxış məhsullarının hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, SSS	Çıxış cədvəllərinin və fərdi çıxış məhsullarının maketi
2.2	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi	Dəyişən kəmiyyətlərin izahlarının layihəsinin işlənməsi	Dəyişən kəmiyyətlərin siyahısı, reyestr məlumatları, qərarlar	DSK, SSS	Dəyişən kəmiyyətlərin izahları
2.2.1	Dəyişən kəmiyyətlərin izahlarının layihələndirilməsi	Dəyişən kəmiyyətlərin izahlarının hazırlanması	Müəyyən edilmiş anlayışların siyahısı, çıxış cədvəllərinin maketi	DSK, SSS	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi
2.3	Toplanma prosesinin layihəsi	Məlumatların toplanmasının daha münasib metod və vasitələrinin müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı, istifadəçi tələbatları, razılaşma məktubları, müraciətlər	DSK, SSS	Məlumatların toplanmasının layihəsi
2.3.1	Məlumatların toplanması metodlarının müəyyənləşdirilməsi	Məlumatların toplanmasının ən uyğun metodlarının müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı	DSK, SSS	Müəyyənləşdirilmiş konkret məlumat toplama metodu
2.3.2	Məlumatların toplanması alətlərinin layihələndirilməsi	Ali təhsilin doktorantura piləsinin statistikasına dair məlumatların toplanması alətlərinin (yeni sorğu anketleri, məlumatların daxil edilməsi programı, intervüyler, respondentlər üçün təlimlər və s.) layihələndirilməsi	Istifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, müəyyənləşdirilmiş konkret məlumat toplama metodu	DSK, SSS	Məlumatların toplanması alətlərinin siyahısı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.3.3	Məlumat toplanmasının hüquqi bazasının layihələndirilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikasına dair məlumatların toplanmasının hüquqi bazasının layihələndirilməsi	Razılaşma məktubları, rəsmi sənədlərin layihəsi, respondentlərə ünvanlanmış müraciətlər	DSK, SSS	Qərar və sərəncam
2.4	Məcmunun və seçmənin layihəsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.4.1	Məcmunun layihələndirilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.4.2	Seçmə metodologiyasının layihələndirilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.5	Məlumatların işlənməsi və təhlilinin layihəsi	Məlumatların işlənməsi və təhlilinin metodologiyasının hazırlanması	DSK-nın əmr və sərəncamları	DSK, SSS	Statistik məlumatların işlənməsi və təhlili metodologiyası
2.5.1	Məlumatların işlənməsi üçün metodların müəyyənləşdirilməsi	Məlumatların işlənməsi və təhlili üçün metodların müəyyənləşdirilməsi	DSK-nın müvafiq əmr və sərəncamlardan irəli gələn məsələlər	DSK, SSS	Müəyyənləşdirilmiş metodların siyahısı
2.5.2	Məlumatların təhlili üçün metodların layihələndirilməsi	Məlumatların emalı və təhlili üçün metodların layihələndirilməsi	Müəyyənləşdirilmiş metodların siyahısı	DSK, SSS	Məlumatların təhliline dair metodologiya
2.6	İstehsal sisteminin və iş axınının layihələndirilməsi	Məlumatların toplanılmasından yayılmasına qədər olan iş axını prosesinin təşkilinin müəyyənləşdirilməsi	Sosial statistika şöbəsinin iş planı, "Statistik işlər programı", "İstifadəçi məmənunluğu" sorğusunun nəticələri, müvafiq normativ hüquqi sənədlər	DSK, SSS	İstehsal sisteminin və iş planının layihəsinin hazırlanması
2.6.1	İstifadəçi tələbatına uyğun olaraq istehsal sisteminin və iş axınının layihələndirilməsi	İstifadəçi tələbləri əsasında istehsal sisteminin və iş axının layihəsinin hazırlanması	İstifadəçi məmənunluğu sorğusunun nəticələri, kollegiya qərarları, müvafiq əmr, sərəncam, göstəriş və ya tapşırıqlar	DSK, SSS	İstehsal sisteminin və iş planının layihəsi
2.6.2	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin, iş axınının təhlili və təsdiqi	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin və iş axınının təhlili	Sosial statistika şöbəsinin iş planının və Statistik işlər programının layihəsi	DSK, SSS	SSŞ üzrə iş planlarının və Statistik işlər programının təsdiqi

2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi

3	İstehsal sisteminin yaradılması	İstehsal sisteminin işlek vəziyyətə getirilməsi, sınagların	Alətlər (məsələ qoyuluşu, program təminatı),	DSK, SSS, İTŞ	İstehsal sistemi
---	---------------------------------	---	--	---------------	------------------

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		keçirilməsi	metaməlumatlar, reyestrler, fəaliyyət planı, sənədləşdirilmiş proseslər		
3.1	Statistik məlumatların toplanması vasitələrinin yaradılması	Toplanma vasitələrinin yaradılması işlərinin aparılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, program təminatı	DSK, SSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu, program təminatı
3.1.1	Statistik məlumatların toplanma vasitələrinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, SSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.1.2	Statistik məlumatların toplanması üçün program təminatının yaradılması və ya aktuallaşdırılması	Mövcud program təminatının aktuallaşdırılması və ya yenisinin yaradılması	Texniki şərtlər, məsələ qoyuluşu	DSK, SSS, İTŞ	Program təminatı
3.1.3	Statistik məlumatların toplanması üçün hazırlanmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi	Program təminatının sınaqdan keçirilməsi	Program təminatı	DSK, SSS, İTŞ	Təhvil-təslim aktı
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Prosesin komponentlərinin yaradılması və ya mövcud olanların yaxşılaşdırılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, program təminatı	DSK, SSS, İTŞ	Texniki şərtlər, program təminatı, təhvil-təslim aktı
3.2.1	Məlumatların işlənməsi və təhlili komponentlərinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, SSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.2.2	Məlumatların işlənməsi və təhlili üçün program təminatının yaradılması və ya aktuallaşdırılması	Toplanmış məlumatların işlənməsi üçün program təminatının hazırlanması və ya aktuallaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, SSS, İTŞ	Program təminatı
3.2.3	Məlumatların işlənməsi və təhlili üçün yaradılmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi	Program təminatının sınaqdan keçirilməsi	Program təminatı	DSK, SSS, İTŞ	Təhvil-təslim aktı
3.3	Yayım komponentlərinin yaradılması və ya	Yayım komponentlərinin yaradılması və ya	"Məsələ qoyuluşlarının vahid nümunəvi	DSK, SSS, İTŞ	Texniki şərtlər, program təminatı, təhvil-təslim aktı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	yaxşılaşdırılması	yaxşılaşdırılması	"forması", məsələ qoyuluşu, program təminatı		
3.3.1	Yayım komponentlərinin yaradılması və ya aktuallaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, SSS, İTŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.3.2	Məlumatların yayılması üçün program təminatının yaradılması və ya aktuallaşdırılması	Toplanmış məlumatların yayılması üçün program təminatının hazırlanması və ya aktuallaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, SSS, İTŞ	Program təminatı
3.3.3	Məlumatların yayılması üçün yaradılmış və ya aktuallaşdırılmış program təminatının sınaqdan keçirilməsi	Program təminatının sınaqdan keçirilməsi	Program təminatı	DSK, SSS, İTŞ	Təhvil-təslim aktı
3.4	İş axını prosesinin formalasdırılması	Məlumatların toplanmasından yayılmasına qədər statistik biznes-prosesdə istifadə edilən dəyişikliklərin formalasdırılması	Metaməlumatlar, reyestrler, məlumat bazaları, təsnifatlar	DSK, SSS, İTŞ	İş axını prosesinin formalasdırılması
3.4.1	Yaradılmış və ya aktuallaşdırılmış komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Toplanma, işlənmə, təhlil və yayılma üçün mövcud olan komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Metaməlumatlar, reyestrler, məlumat bazaları, təsnifatlar	DSK, SSS, İTŞ	Aktuallaşdırılmış metaməlumatlar, reyestrler, məlumat bazaları, təsnifatlar
3.5	İstehsal sisteminin sınaqdan keçirilməsi	Toplanmış və komplektləşdirilmiş xidmətlərin və əlaqəli iş axını proseslərinin sınaqdan keçirilməsi	Məsələ qoyuluşuna uyğun hazırlanmış program	DSK, SSS, İTŞ	Programın təhvil-təslimi
3.5.1	İstehsal sisteminin yoxlanışının yerinə yetirilməsi	İstehsal sisteminin, komponentlərin icrasının və onlarla əlaqəli xidmətlərin sınaqdan keçirilməsi	Program təminatı	DSK, SSS	Program təminatı
3.5.2	İstehsal sisteminin təhvil-təslim sınağının yerinə yetirilməsi	İstehsal sisteminin qiymətləndirilməsi və qəbulu	Program təminatı	DSK, İTŞ	Təhvil-təslim aktı
3.6	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin pilot layihəsinin sınaqdan keçirilməsi	Sınaq və ya pilot müayinə, fəaliyyət planı	DSK, SSS	Fəaliyyət planı, qiymətləndirmə hesabatı
3.6.1	Sınaq üçün fəaliyyət planının hazırlanması	Toplanmadan yayılmaya qədər olan biznes - prosesin sınaqdan keçirilməsinə dair fəaliyyət planının hazırlanması	Daxili sınaq və ya respondentlərlə pilot müayinə	DSK, SSS	Fəaliyyət planı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.6.2	Sınağın keçirilməsi və qiymətləndirilməsi	Biznes-prosesin sınağının keçirilməsi	Fəaliyyət planı	DSK, SSS	Biznes-prosesin həyata keçirilməsi və ya onun təkmilləşdirilməsi-nə dair qiymətləndirmə hesabatı
3.7	İstehsal sisteminin yaradılmasının yekunlaşdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Sənədləşdirilmiş proseslər, tədris planı	DSK, SSS, İTŞ	İstehsal sisteminin tətbiqi, səriştəlik
3.7.1	İstehsal sisteminin təqdimati və sənədləşdirilməsi	İstehsal sisteminin tətbiqi, təhvil-təslim aktının hazırlanması	Sənədləşdirilmiş proseslər	DSK, SSS, İTŞ	İstehsal sisteminin tətbiqi
3.7.2	İstehsal sistemi ilə tanışlıq, kadrların məlumatlandırılması, texniki dərslerin keçirilməsi	Treninqlərin keçirilməsi, təlimati kitabçaların hazırlanması	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, SSS, İTŞ	Yüksek bilik səviyyəsinə malik kadrların hazırlanması

3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı

4	Məlumatların toplanması	Lazım olan bütün informasiyanın toplanması	Planlar, Statistik işlər programı, məlumatlar	DSK, İTŞ, SSS, Ümumi şöbə, YSO	Statistik məlumatlar
4.1	Məcmunun yaradılması və statistik vahidlərin seçilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.1.1	Seçmə üçün məlumat bazasının hazırlanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.1.2	Seçmə şəbəkənin formalasdırılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.1.3	Seçmənin aparılması və yekunlaşdırılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlıq işlərinin yekunlaşdırılması	Plan, kadrların siyahısı, tədris planı, təlimatlar, metodologiyalar, məsələ qoyuluşu	DSK, SSS və İTŞ	Plan, ixtisaslı kadrlar, program təminatı
4.2.1	Məlumatların toplanması üçün planın hazırlanması	Məlumatların toplanması üçün planın hazırlanması və öhdəliklərin müəyyən edilmesi	Plan və öhdəliklər	DSK, SSS	Plan
4.2.2	Kadrların seçilməsi	Məlumatların toplanması üçün işçi heyətin müəyyən edilmesi	Kadrların siyahısı	DSK, SSS	Seçilmiş və ya təyin olunmuş kadrların siyahısı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.2.3	Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi	İntervüyer və respondentlər üçün təlim materiallarının hazırlanması və təlimlərin (seminarların) keçirilməsi	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, SSS	Kadrların bilik səviyyəsinin artırılması
4.2.4	Məlumatların toplanması üçün maddi resursların və IT alətlərinin hazırlanması	Toplanma materialları və alətlərinin toplanma prosesinin iştirakçıları və orqanları arasında yayımılanması	Sorğu anketləri, təlimatlar, metodoloji sənədlər, rəsmi məktublar	DSK, SSS	Yayımlanmış maddi resurslar və IT alətləri
4.2.5	Program vasitələrinin kompüterlərə və ya serverə yüklenməsi	1-doktorantura №-li forma (Doktoranturanın işi haqqında hesabat) nömrəli rəsmi statistika hesabatının onlayn rejimdə toplanması üçün program təminatının vəb səhifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK, İTŞ	Program təminatı
4.3	Məlumatların toplanması	Məlumatların toplanması, yoxlanması və qiymətləndirilməsi	Statistik işlər programı, ilkin məlumatlar, program təminatı və qiymətləndirmə metodları	DSK, SSS, İTŞ, YSO	Məlumatlar, qiymətləndirmə, informasiya-texniki dəstək
4.3.1	Statistik vahidlərdən hesabatların alınması	1-doktorantura №-li forma (Doktoranturanın işi haqqında hesabat) nömrəli rəsmi statistika hesabatı üzrə onlayn rejimdə ilkin məlumatların qəbul edilməsi	Statistik işlər programı, Yerli statistika orqanları üçün Statistik işlər programı	DSK, SSS, YSO	İlkin məlumatlar
4.3.2	İlkin informasiya toplusunun hazırlanması	İlkin informasiyanın yoxlanması və informasiya toplusunun hazırlanması	İlkin məlumatlar	DSK, SSS, YSO	İlkin informasiya toplusu
4.3.3	Toplanmış məlumatların yoxlanılması	Məlumatların avtomatlaşdırılmış qaydada yoxlanılması	İlkin informasiya toplusu və program təminatı	DSK, SSS, İTŞ, YSO	Yoxlanılmış məlumatlar
4.3.4	Toplanmış məlumatların qiymətləndirilməsi	Məlumatların qiymətləndirilməsi və texniki problemlərin həlli istiqamətində işlərin görülməsi	Məlumatlar və qiymətləndirmə metodları	DSK, SSS	Qiymətləndirmənin nəticələri
4.3.5	Məlumatların toplanmasına informasiya-texniki dəstəyin təmin edilməsi	İntervüyerlərə, respondentlərə, YSO-lara metodoloji və yaxud maddi-texniki dəstəyin göstərilməsi	Metodoloji sənədlər və maddi-texniki vasitələr	DSK, SSS	Təmin edilmiş informasiya-texniki dəstək

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.4	Məlumatların toplanmasının yekunlaşdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK, SSS, İTŞ, Ümumi şöbə	Elektron məlumat bazası, arxiv
4.4.1	Toplanmış məlumatların müvafiq məlumat bazasına yüklənməsi və işlənməsi üçün hazırlanması	Toplanmış məlumatların işlənmə və təhlil üçün hazırlanması	Toplanmış məlumatlar	DSK, SSS, İTŞ	Elektron məlumat bazası
4.4.2	Məlumatların toplanmasında istifadə olunmuş materialların arxivləşdirilməsi	İstifadə olunmuş materialların sənədləşdirilərək arxivləşdirilməsi	Elektron məlumat bazası, istifadə olunmuş bütün materiallar	DSK, SSS, İTŞ, Ümumi şöbə	Arxivləşdirmə

4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırlıdır

5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünüyünün yoxlanılması və redakte, impyutasiya, çekilərin hesablanması	Statistik məlumatlar, reyestrlər, məsələ qoyuluşu, program təminatı, çəkilər	DSK, SSS, İTŞ	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Müxtəlif mənbələrdən toplanmış məlumatların birləşdirilməsi	Məlumatlar və reyestrlər	DSK, SSS, İTŞ	Məlumatların birləşdirilməsi
5.1.1	Müxtəlif məlumat mənbələrinin integrə edilməsi	Daxili və yaxud kənar məlumat mənbələrinin integrasiya edilməsi	Məlumatlar, məlumat mənbələri	DSK, SSS, İTŞ	İnteqrə edilmiş məlumat mənbələri
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Təsnifatlar, məlumatlar	DSK, SSS, İTŞ	Təsnifləşdirilmiş məlumatlar və statistik vahidlər
5.2.1	Daxil edilən ilkin məlumatların kodlaşdırılması	Daxil edilən məlumatların təsnifatlara uyğun kodlaşdırılması	Statistik təsnifatlar, məlumatlar	DSK, SSS, İTŞ	Kodlaşdırılmış (təsnifləşdirilmiş) məlumatlar
5.2.2	Statistik vahidlərin təsnifləşdirilməsi	Giriş məlumatlarının konkret təsnifatlara, yeni siniflərə və ya qruplara təsnifləşdirilməsi	Giriş məlumatları	DSK, SSS, İTŞ	Təsnifləşdirilmiş statistik vahidlər
5.3	Məlumatlara baxış və onların düzgünüyünün yoxlanılması	Baxış və düzgünüyünün yoxlanılması (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar, məsələ qoyuluşu	DSK, SSS	Yoxlanılmış keyfiyyətli məlumatlar
5.3.1	Məlumatların ilkin mərhələdə yoxlanılması	Giriş məlumatlarının mexaniki yoxlanılması	Məlumatlar	DSK, SSS	Yoxlanılmış məlumatlar
5.3.2	Avtomatlaşdırılmış nəzarətin aparılması	Avtomatlaşdırılmış nəzarət prosedurlarının təşkili	Avtomatlaşdırılmış nəzarət üçün məsələ qoyuluşları	DSK, SSS	Avtomatlaşdırılmış nəzarət, keyfiyyətli məlumat
5.3.3	Keyfiyyətə nəzarət cədvəllerinin əldə edilməsi və təhlil olunması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.4	Məlumatların redaksiyası və impyutasiya	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.4.1	İmpyutasiya (şərti hesablama) elementlərinin təyin olunması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.4.2	İmpyutasiyanın (şərti hesablananın) aparılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.4.3	İmpyutasiya üzrə qeydlərin alınması, redaktəsi və qiymətləndiriməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.5	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalasdırılması	Yeni dəyişən kəmiyyətlərin və statistik məlumatların formalasdırılması	Dəyişən kəmiyyətlər və vahidlər, məlumat bazaları	DSK, SSS, İTŞ	Dəyişən kəmiyyətlər
5.5.1	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalasdırılması	Yeni dəyişənlərin və vahidlərin formalasdırılması	Təsdiqlənmiş giriş məlumat bazaları	DSK, SSS, İTŞ	Dəyişən kəmiyyətlər və vahidlər
5.5.2	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin məlumatların emalı bazasına integrasiyası	Formalaşdırılmış yeni dəyişənlərin və vahidlərin məlumatların emalı bazasına integrasiyası	Dəyişən kəmiyyətlər və vahidlər	DSK, SSS, İTŞ	Yenilənmiş məlumat bazaları
5.6	Məlumatlar üçün çəkilərin hesablanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.6.1	Çəkilərin hesablanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.6.2	Hesablanmış çəkilərin məlumatların emalı bazasına integrasiyası	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	İllkin məlumat bazası, hesablanmış çəkilər	DSK, SSS, İTŞ	Aqreqasiya olunmuş göstəricilər
5.7.1	Aqreqasiya elementlərinin əldə edilmesi və ya hesablanması	Aqreqasiya elementlərinin əldə edilərək toplanması	İllkin məlumat bazası, hesablanmış çəkilər, məsələ qoyuluşu	DSK, SSS, İTŞ	Aqreqasiya olunmuş göstəricilər
5.8	Yekun məlumat fayllarının formalasdırılması	Yekun məlumat fayllarının formalasdırılması	Məlumatlar	DSK, SSS	Yekun məlumatlar
5.8.1	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	Məlumatlar	DSK, SSS	Yekun məlumatlar
5.8.2	İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi	İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi	Yekun məlumatlar	DSK, SSS	Arxivləşdirilmiş məlumatlar

5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırlanır

6	Məlumatların təhlili	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanması, nəticələrin	Statistik məlumatlar, qiymətləndirmə, metodoloji	DSK, SSS, İİƏŞ, Ümumi şöbə	Yekun məlumatlar, uyğunsuzluqlar, qiymətləndirmə və təhlilin nəticələri
---	----------------------	---	--	----------------------------	---

Nö	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		izahı, yekun nəticələrinin formalasdırılması	sənədlər, yayım məhsulları		
6.1	İllkin nəticələrin hazırlanması	İllkin nəticələrin 1-doktorantura №-li forma (Doktoranturanın işi haqqında hesabat) nömrəli rəsmi statistika hesabatı forması əsasında hazırlanması	Aqreqasiya olunmuş məlumatlar	DSK, SSS	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.1	İllkin nəticələrin əldə edilməsi	Çıxış məlumatlarının hazırlanması və ya yenilənməsi	Aqreqasiya olunmuş məlumatlar	DSK, SSS	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	İllkin nəticələrdə mövsümi düzəlişlərin aparılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	Aqreqasiya olunmuş məlumatlar, çıxış məlumatları, məlumat mənbələri	DSK, SSS	Yekun məlumatlar, uyğunsuzluqlar
6.2.1	Uyğunsuzluq və ya xətaların müəyyən edilməsi	Məlumatların təkrar yoxlanılması	Aqreqasiya olunmuş məlumatlar	DSK, SSS	Hesabatı səhv'lərlə təqdim edən statistik vahidlər, uyğunsuzluqlara dair qeydlər
6.2.2	İllkin çıkış nəticələri ilə əvvəlki dövrlərin nəticələri arasında uyğunluğun yoxlanılması	İllkin çıkış məlumatlarının əvvəlki dövrlərin müvafiq məlumatları ilə müqayisə edilməsi	İllkin çıkış məlumatları və əvvəlki dövrlərin çıkış məlumatları	DSK, SSS	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər
6.2.3	Domenlararası uyğunluq üçün illkin çıkış nəticələrinin təhlili	İllkin çıkış məlumatlarının digər statistik domenlərin istehsal etdikləri oxşar çıkış məlumatları ilə müqayisə edilməsi	İllkin çıkış məlumatları və digər statistik domenlərin müvafiq məlumatları	DSK, SSS	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər
6.2.4	Nəticələrin redaktə edilməsi	Çıxış məlumatlarının makro redaktə edilməsi	Məlumatlar	DSK, SSS	Yekun məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatlarının əsasında tam izahların hazırlanması	Çıxış məlumatları, qiymətləndirmə	DSK, SSS	Qiymətləndirmə və təhlil
6.3.1	Çıxış məlumatlarına baxış və qiymətləndirilmənin aparılması	Qiymətləndirilmənin aparılması	Çıxış məlumatları	DSK, SSS	Qiymətləndirmənin nəticələri
6.3.2	Müxtəlif vasitələrdən istifadə etməkələ çıxış nəticələrin təhlili və izahı	Çıxış nəticələrin təhlili və izahı (cədvəllər, qrafiklər, xəritələr və s. şəkildə)	Qiymətləndirmənin nəticələri	DSK, SSS	Təhlilin nəticələri (cədvəllər və qrafiklər)
6.4	Məxfiliyin qorunmasına nəzarət	İllkin məlumatların məxfi saxlanması	Metodoloji sənədlər, çıkış məlumatları	DSK, SSS	Çıxış məlumatları

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
6.4.1	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış nəticələrinin müəyyənləşdirilməsi	Daxili qaydalar əsasında məxfilik nəzarətinin obyekti hesab edilən nəticələrin eyniləşdirilməsi	DSK-nın məxfi statistik məlumatlarının qorunması sahəsində siyaseti, "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" təlimatı	DSK, SSS	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları
6.4.2	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktuallaşdırılması	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktuallaşdırılması	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları	DSK, SSS	Məxfiliyi təmin edilmiş çıxış məlumatları
6.5	Nəticələrin yekun formalasdırılması	Yekun nəticənin hazırlanması	Çıxış məlumatları, yayım məhsulları	DSK, SSS, İİƏŞ, Ümumi şöbə	İstifadəçilər üçün yekun nəticələr, arxivləşdirilmiş məlumatlar
6.5.1	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün yekunlaşdırılması	Köməkçi məlumatların hazırlanması və müvafiq struktur bölmələrin (İİƏŞ timsalında) əməkdaşları ilə müzakirələrin aparılması	Təhlil edilmiş çıxış məlumatları	DSK, SSS, İİƏŞ	Yayım məhsulları
6.5.2	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün təsdiqi	Yekun çıxış məlumatlarının yayım prosesindən əvvəl baxış və təsdiq üçün hazırlanması	Yayım məhsulları	DSK, SSS	Təsdiq edilmiş yayım məhsulları
6.5.3	Təhlil edilmiş çıxış nəticələrinin arxivləşdirilməsi	Təhlil edilmiş bütün çıxış məlumatları və müvafiq sənədlərin arxivləşdirilməsi	Təsdiq edilmiş yayım məhsulları	DSK, SSS, Ümumi şöbə	Arxivləşdirilmiş məlumatlar

6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılma hazırlığı

7	Məlumatların yayılması	Ali təhsilin doktorantura pilləsinin statistikasına dair göstəricilərin yayılması	Statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları, onlayn sorğular	DSK, SSS, İTŞ, İİƏŞ, Ümumi şöbə	Statistik məlumatlar, metaməlumatlar, yayım məhsulları, protokollar, təşviqat materialları
7.1	Çıxış məlumatları sisteminin yeniləşdirilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikasına dair göstəricilərin aktuallaşdırılması	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, metaməlumatlar	DSK, SSS, İİƏŞ, İTŞ	Statistik məlumatlar, metaməlumatlar
7.1.1	Məlumatların və metaməlumatların məlumat bazasına yüklənilməsinə hazırlıq işlərinin görülməsi	Yekun məlumatların və metaməlumatların məlumat bazasına yüklənilməsinə hazırlıq işləri	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, metaməlumatlar	DSK, SSS	Hazırlılmış statistik məlumatlar və metaməlumatlar
7.1.2	Məlumatların və metaməlumatların	Yekun məlumatların və onlarla əlaqəli	Hazırlanmış statistik məlumatlar	DSK, SSS, İİƏŞ, İTŞ	Məlumat bazasına daxil edilmiş

Nö	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	məlumat bazasına yüklənilməsi	metaməlumatların onlayn yayımı üçün məlumat bazasına yüklənilməsi	və metaməlumatlar		statistik məlumatlar və metaməlumatlar
7.1.3	Məlumatların müvafiq metaməlumatlarla əlaqəsinin təmin edilməsi	Yekun məlumatların müvafiq metaməlumatlarla əlaqəsinin təmin edilməsi	Statistik məlumatlar və metaməlumatlar	DSK, İTŞ	Əlaqələndirilmiş statistik məlumatlar və metaməlumatlar
7.2	Yayım məhsullarının istehsalı	Ali təhsilin doktorantura pilləsinin statistikasına dair göstəricilərin istehsalı	Statistik nəşrlərin kataloqu, məcmüələrin buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları	DSK, SSS, İİƏŞ	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.1	Yayım məhsullarının hazırlanması	Statistik məhsulun komponentlərinin hazırlanması və yayım üçün istehsalı	Yekun məlumatlar	DSK, SSS	Yayım məhsulları
7.2.2	Press-relizlərin və təhlili məruzələrin hazırlanması	Ali təhsilin doktorantura pilləsinin statistikasına dair göstəriciləri xarakterizə edən press-relizlərin və təhlili məruzələrin hazırlanması	1-doktorantura №-li forma (Doktoranturanın işi haqqında hesabat) nömrəli rəsmi statistik hesabatının yekun məlumatları	DSK, SSS, İİƏŞ	Press - relizlər və təhlili məruzələr
7.2.3	İstehsal edilmiş yayım məhsullarının redaktəsi və tərcüməsi	Yayım məhsullarının redaktəsi və tərcümə edilməsi	Yayım məhsulları	DSK, SSS,	Redakte və tərcümə edilmiş yayım məhsulları
7.2.4	İstehsal edilmiş yayım məhsullarının buraxılış üçün təsdiqi	Yayım məhsullarının buraxılış üçün təsdiqi	Buraxılış üçün hazırlanmış yayım məhsulları	DSK, SSS	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.5	Məcmuə və digər nəşrlərin istehsalı	Statistik məcmüələrin və bülletenlərin hazırlanması	Statistik nəşrlərin kataloqu, məcmüələrin buraxılış təqvimi	DSK, SSS	"Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuə, "Doktoranturanın işi haqqında əsas göstəriciləri" adlı bülleten
7.3	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışının idarə edilməsi üzrə sənədlər	DSK, SSS, İİƏŞ, Ümumi şöbə	İstifadəçiləri xəbərdar etmək, Arxivləşdirmə
7.3.1	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışlarının idarə edilməsi	DSK-nın təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu, məcmüələrin və statistik məlumatların buraxılış təqvimi, nəşrlərin yayım reyestri	DSK, SSS, İİƏŞ	İstifadəçilərin xəbərdar edilməsi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7.3.2	Yayım məhsullarının arxivləşdirilməsi	İstehsal edilmiş və yayım məhsullarının arxivləşdirilməsi	Yayım məhsulları	DSK, SSS, Ümumi şöbə	Arxivləşdirmə
7.4	Yayım məhsullarının təşviqi	Yayım məhsullarının fəal təşviqi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu, istifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, SSS, İİƏŞ	Protokollar, hesabatlar, mətbuat konfransları, təşviqat materialları
7.4.1	Yayım məhsulunun istifadəsinin qiymətləndirilməsi	İstifadəçi məmənunuğunun qiymətləndirilməsi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri	DSK, SSS, İİƏŞ	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, onlayn sorğunun nəticələrinə dair hesabat
7.4.2	Yayım məhsullarının müxtəlif vasitələrdən istifadə etməklə təşviqi	İstifadəçilərin ehtiyaclarına əsaslanmaqla təşviqatların aparılması, istifadəçi məmənunuğunun təhlili	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, SSS	Mətbuat konfransları, təşviqat materialları
7.5	İstifadəçi sorğularının idarə edilməsi	Ali təhsilin doktorantura pilləsinin statistikası üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlerinin tapşırığı	DSK, SSS	Sorğuların cavablandırılması
7.5.1	İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması	İstifadəçi sorğularının baxılması və cavablandırılması	Rəhbərliyin tapşırığı, daxil olan və göndərilən sənədlər və onların qeydiyyatı kitabları, elektron karguzarlıq sistemi	DSK, SSS	Sənədlərin qeydiyyatı

7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayılmışdır

8	Qiymətləndirmə	Ali təhsilin doktorantura pilləsi üzrə statistik prosesin qiymətləndirilməsi	Qiymətləndirməyə dair materiallar, akt və hesabatlar, KİS-ə dair sənədlər	DSK, SSS, KİEMŞ	Akt və hesabatlar, təhlil və plan
8.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Ali təhsilin doktorantura pilləsi üzrə statistik prosesə dair məlumatların toplanması	Hesabatlar və KİS-ə dair sənədlər	DSK, SSS, KİEMŞ	Toplanmış materiallar
8.1.1	Əvvəlki altproseslərdə qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə	Qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə	Ali təhsilin doktorantura pilləsi üzrə statistik prosesin əvvəlki	DSK, SSS, KİEMŞ	Toplanmış materiallar

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	toplanması	hazırlıq işləri	mərhələləri üzrə nəticələrlə bağlı hesabatlar və ya KİS-ə dair sənədlər		
8.2	Qiymətləndirmənin aparılması	Ali təhsilin doktorantura pilləsi üzrə statistik prosesə dair qiymətləndirmənin aparılması	Toplanmış materiallar, KİS-ə dair sənədlər	DSK, SSS, KİEMŞ	Akt və hesabatlar
8.2.1	İstehsal prosesinin qiymətləndirməsinin aparılması	Ali təhsilin doktorantura pilləsi üzrə statistik istehsal prosesinin təhlili və qiymətləndirməsi	Keyfiyyət məruzələri, DESAP, şöbə üzrə proseslərin idarə olunması standartları və prosesin xəritəsi, KİS SP-lər, KİS KV	DSK, SSS, KİEMŞ	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsuzluqlara dair akt", Auditin nəticələrinə dair hesabat
8.3	Fəaliyyət planının razılışdırılması	Ali təhsilin doktorantura pilləsi üzrə statistik prosesə dair razılışdırılmış fəaliyyət planının hazırlanması	Akt və hesabatlar	DSK, SSS, KİEMŞ	Təhlil və plan
8.3.1	Fəaliyyətin təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi	Ali təhsilin doktorantura pilləsi üzrə statistik prosesə dair fəaliyyət planına salınacaq tövsiyələrin toplanması	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsuzluqlara dair akt", Auditin nəticələrinə dair hesabat, Yoxlama və nəzarət auditinin nəticələrinə dair hesabat	DSK, SSS, KİEMŞ	Rəhbərlik tərəfindən təhlil, KİS-in illik fəaliyyət planı

DSK

ƏN

TN

AMEA

Avrostat

BMT

YUNESKO

MDB DSK

SSŞ

KİEMŞ

İİƏŞ

İTŞ

YSO

KİS

Dövlət Statistika Komitəsi

Ədliyyə Nazirliyi

Təhsil Nazirliyi

Azərbaycan Milli Elmlər Akademiyası

Avropa İttifaqının Statistika Bürosu

Birləşmiş Millətlər Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Təşkilatı

Müstəqil Dövlətlər Birliyinin Dövlətlərərəsi Statistika Komitəsi

Sosial Statistika Şöbəsi

Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

İnformasiya texnologiyaları şöbəsi

Yerli statistika organları

Keyfiyyətin idarə edilməsi sistemi